



AKTIN NÖVÜ	AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX	10.05.2002
QEYDİYYAT NÖMRƏSİ	77
ADI	Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ	Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2002, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 314)
QÜVVƏYƏ MİNMƏ TARİXİ	10.05.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQI TƏSNİFATI ÜZRƏ İNDEKS KODU	190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ	
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX	01.07.2011

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri **A.RASİZADƏ**

Bakı şəhəri, 10 may 2002-ci il

77

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin

TƏŞKİLİ QAYDALARI

I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin ^{II}

SİYAHISI

Sıra -si	Xəstəliklərin Beynəlxalq Təsnifatı 10-cu baxış üzrə kod	Diaqnoz	Xəstəliyin gediş xüsusiyyətləri (forması, mərhələsi, fazası, ağırlıq dərəcəsi, terapiyası)	Psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən təkrar müayinəsi
1	2	3	4	5
Neurologiya				
1.	G11.0-G11.9	İrsi ataksiya	ağır hərəkət pozuntusu	təhsilini bitirənədək
2.	G12.1	Digər irsi spinal əzələ atrofiyaları. Uşaqlarda progressivləşən bulbar iflic [Fasio-Londe] Spinal əzələ atrofiyası	gənclik forması III tip (Kuqelberqvellander) ağır hərəkət pozuntusu	təhsilini bitirənədək
3.	G24.1	İdiopatik ailəvi distoniya	generalizə olunmuş formalar. Ağır hərəkət məhdudluğu	təhsilini bitirənədək
4.	G40.0-G40.9	Epilepsiya	gündüz saatlarında tez-tez təkrarlanan tutmalar	1 il
5.	G71.0	Əzələ distrofiyası	ağır hərəkət pozuntusu	təhsilini bitirənədək
6.	G71.2	Anadangəlmə miopatiyalar	ağır hərəkət pozuntusu	təhsilini bitirənədək
7.	G80.0-G80.9	Serebral iflic	ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik	təhsilini bitirənədək
8.	G81.0-G81.9	Hemiplegiya	ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik	təhsilini bitirənədək

9.	G82.0-G82.5	Paraplegiya və tetraplegiya	ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik	təhsilini bitirənədək
Pediatriya				
10.	K50.0-K50.9	Kron xəstəliyi (regional enterit)	ağır forma, residiv verən gedişlə, nazik və yoğun bağırsağın morfofunktional çatışmazlığı, çəkinin itirilməsi ilə	2 il
11.	K74.0-K74.6	Qaraciyərin fibrozu və sirrozu		2 il
12.	E84.0-E84.9	Kistik-fibroz	mukovissidoz. Ağciyər və bağırsaqların morfo-funktional çatışmazlığı ilə nəticələnən vəziyyət	təhsilini bitirənədək
13.	E76.2	Digər mukopolisaxaridozlar	lizosomal toplanma xəstəlikləri (mukopolisaxaridozlar IV və VI tip). Cırdanboyluluq, spon-diloepifizar displaziya, aktiv hərəkətlərin məhdudluğu	Təhsilini bitirənədək
14.	B20.1-B24	İnsan immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəlik	IV mərhələ, xəstəliyin ağır təzahürlərinin mövcudluğu ilə (vəzəmə infeksiyası istisna olmaqla)	1 il
15.	D82.0	Viskot Oldriç sindromu	atopik dermatit, hemorragik sindrom, B və T limfositlərin defisiti və s.	təhsilini bitirənədək
16.	Z94.0-Z94.9	Transplantasiya olunmuş orqan və toxumaların olması	davamlı hormonal və immunospressiv terapiya	1 il
Hematologiya				
17.	D56.0	Alfa-talassemiya	ağır gedişli	1 il
18.	D56.1	Beta-talassemiya	ağır formalı (böyük və aralıq)	1 il
19.	D56.8	Digər talassemiyalar	ağır gedişli drepanotalassemiya	1 il
20.	D58.9	Dəqiqləşdirilməmiş irsi hemolitik anemiya	ağır gedişli	1 il
21.	D59.1	Digər autoimmun hemolitik anemiyalar	ağır forma, tez-tez krizlərlə müşahidə olunan, splenektomiyadan sonrakı vəziyyət	1 il
22.	D61.0	Konstitusional aplastik anemiya	ağır gedişli, somatik ağırlaşmalar	təhsilini bitirənədək
23.	D66	VIII amilin irsi çatışmazlığı	ağır gedişli, hemorragik sindrom, hərəkət məhdudluğu	2 il
24.	D67	IX amilin irsi çatışmazlığı	ağır gedişli, hemorragik sindrom, hərəkət məhdudluğu	2 il
25.	D69.1	Trombositlərin keyfiyyət qüsurları, Bernar-Sulye (nəhəng trombositlər) sindromu, Qlansman trombasteniyası	ağır gedişli, hemorragik sindrom	2 il

26.	D69.3	<i>idiopatik trombositopenik purpura</i>	<i>xroniki gedişli, tez-tez residiv verən, hemorragik sindrom</i>	<i>1 il</i>
Endokrinologiya				
27.	E10.0	<i>İnsulindən asılı şəkərli diabet, koma ilə</i>	<i>bazis-bolyus terapiya, ağır forması gündə 3 dəfə, yaxud daha çox insulin inyeksiyası</i>	<i>təhsilini bitirənədək</i>
Allerqologiya				
28.	J45.0 J96.1	<i>Allergik komponentin üstünlüyü ilə müşahidə olunan bronxial astma; xronik respirator çatışmazlıq</i>	<i>ağır gedişli, atopik forma, tez-tez residiv verən. II dərəcəli tənəffüs çatışmazlığı. Davamlı bazis terapiya</i>	<i>1 il</i>
Cərrahiyyə				
29.	K63.2	<i>Bağırsağ fistulu</i>	<i>mədə-bağırsağ traktında aparılan ağır cərrahi əməliyyatlardan sonra yaranan</i>	<i>1 il</i>
30.	Q42.2-Q42.3	<i>Anal dəliyinin anadangəlmə olmaması, atreziası və fistul ilə stenozu</i>	<i>kolostomiya sonrası yaranan disfunksiyalar</i>	<i>1 il</i>
31.	T90	<i>Başın travmalarının nəticələri</i>	<i>baş beyində aparılan böyük sümük defekti ilə ağır cərrahi əməliyyatlar</i>	<i>1 il</i>
32.	Z96.7	<i>Digər sümüklərin və vəzlərin implantlarının olması (kəllə plastikası)</i>	<i>baş beyində aparılan ağır cərrahi əməliyyatlar</i>	<i>1 il</i>
33.	R15	<i>Nəcisi saxlaya bilməmək</i>	<i>anal sfinkterin III-IV dərəcəli çatışmazlığı, əməliyyatlardan sonrakı vəziyyət</i>	<i>1 il</i>
34.	T92.6	<i>Yuxarı ətrafın travmatik amputasiyasının nəticələri</i>	<i>reabilitasiya dövründə (protezə adaptasiya)</i>	<i>1 il</i>
35.	T93.6	<i>Aşağı ətrafın travmatik amputasiyasının nəticəsi</i>	<i>reabilitasiya dövründə (protezə adaptasiya)</i>	<i>1 il</i>
36.	Z89.0-Z89.9	<i>Ətrafın olmaması</i>	<i>reabilitasiya dövründə (protezə adaptasiya)</i>	<i>1 il</i>
37.	Q65.0-Q65.9	<i>Budun anadangəlmə deformasiyaları</i>	<i>əməliyyatdan sonrakı fiksasiya dövrü</i>	<i>1 il</i>
Dermatologiya				
38.	L20.8	<i>Digər atopik dermatitlər</i>	<i>ağır dərəcəli və ya uzun müddət (bir aydan artıq) immunosupressiv terapiya alan xəstələr</i>	<i>6 ay</i>
39.	L40.1	<i>Generalizə olunmuş pustulyoz psoriaz</i>		<i>6 ay</i>
40.	L40.5	<i>Artropatik psoriaz</i>	<i>kəskin</i>	<i>1 il</i>
41.	L28.2	<i>Herb prurigo</i>		<i>6 ay</i>
42.	L13.0	<i>Herpesə bənzər dermatit. Dürinq xəstəliyi</i>	<i>kəskinləşmə dövründə</i>	<i>1 il</i>
43.	Q80.3	<i>Anadangəlmə bullyoz ixtiozəkilli eritrodermiya</i>		<i>təhsilini bitirənədək</i>
44.	Q81.2	<i>Distrofik bullyoz epidermoliz</i>		<i>təhsilini bitirənədək</i>
45.	E83.2	<i>Sink mübadiləsinin pozuntusu, enteropatik akrodermatit</i>	<i>ağır formalı</i>	<i>6 ay</i>

46.	L93.0	Diskşəkilli qırmızı qurd eşənəyi	kəskin	1 il
47.	L94.0	Lokal sklerodermiya	kəskin	1 il
48.	Q82.1	Piqment kserodermiyası		1 il
Kardiologiya				
49.	I01.0-I01.9	Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma	tez-tez residivləşən aktiv fazada olan revmatizm. Ürək çatışmazlığı ilə II-III dərəcə	1 il
50.	I02.0-I02.9	Revmatik xoreya	ağır forma, davamlı kontrol edilməyən davranış (hiperkinezlər, koordinasiya hərəkət pozuntusu, psixi dəyişikliklər)	1 il
51.	I10	Essensial (birincili) hipertenziya	ürək və digər orqanların çatışmazlığı ilə müşayiət olunan bədxassəli hipertenziya	1 il
52.	I11.0-I11.9	Ürəyin hipertenziv xəstəliyi	ürək və digər orqanların çatışmazlığı ilə müşayiət olunan bədxassəli hipertenziya II-III dərəcə	1 il
53.	I33.0	Kəskin və yarımkəskin infeksiyon endokardit	ürək çatışmazlığı, II-III dərəcə	1 il
54.	I34.1	Mitral qapağın düş-məsi (prolapsı)	ürək çatışmazlığı, II-III dərəcə	1 il
55.	I40.0	İnfeksiyon miokardit	ürək çatışmazlığı, II-III dərəcə	1 il
56.	I42.0-I42.9	Kardiomiopatiya	ürək çatışmazlığı, II-III dərəcə	3 il
57.	I44.1-I44.2	İkinci dərəcəli, yaxud tam qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası	ürək çatışmazlığı, II-III dərəcə	1 il
58.	I47.0-I47.9	Paroksizmal taxikardiya	ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan	1 il
59.	I48	Qulaqcıqların fibrilyasiyası və titrəməsi	ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan	1 il
60.	I49.0	Mədəciklərin fibrilyasiyası və titrəməsi	ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan	1 il
61.	I50.0-I50.9	Ürək çatışmazlığı	ürək çatışmazlığı, II-III dərəcə	1 il
62.	I51.8	Digər dəqiq göstərilməmiş ürək xəstəlikləri	pankardit, ürək çatışmazlığı, II-III dərəcə	1 il
63.	Q20-Q28	Qan dövranı sisteminin anadangəlmə anomaliyaları (inkışaf qüsurları)	ürək çatışmazlığı, II-III dərəcə, septik fəsadlar olmaqla, kiçik və böyük qan dövranı pozuntusu	1 il

64.	M05.3	<i>Digər orqan və sistemlərin cəlb olunması ilə müşayiət edilən revmatoid artrit</i>	<i>hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozuntusu</i>	3 il
65.	M08.0-M08.9	<i>Gənclik (yuvənıl) artriti</i>	<i>hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozuntusu, poliorqan zədələnməsi ilə (uveit, qlomerulonefrit, hepatosplenomeqaliya və s.)</i>	1 il
66.	M32.1; M32.8; M32.9	<i>Sistem qırmızı qurdeşənəyi</i>	<i>fasiləsiz resedivləşən gediş, yüksək fəallıq, tez-tez təkrarlanan poliorqan krizlər ilə</i>	təhsilini bitirənədək
67.	M33.0-M33.9	<i>Dermatopolimiozit</i>	<i>fasiləsiz resedivləşən gediş, dayaq hərəkət sisteminin yüksək funksional pozuntusu və prosesin daxili orqanlara təsiri</i>	2 il
68.	M.34.0-M34.9	<i>Sistemli skleroz</i>	<i>fasiləsiz resedivləşən gediş, dayaq hərəkət sisteminin yüksək funksional pozuntusu və prosesin daxili orqanlara təsiri</i>	2 il
Nefrologiya				
69.	N00.0-N00.9	<i>Yumaqcıq xəstəlikləri, kəskin nefritik sindrom</i>	<i>ağır gedişli, arterial hipertoniya, oliquriya, hematuriya, azotemiya. Bazis terapiyası, ağırlığından asılı olaraq hormonal terapiyanın qoşulması, 3-6 ay ərzində</i>	6 ay
70.	N03.0-N03.9	<i>Xroniki nefritik sindromu</i>	<i>xronik gedişli, uzunmüddətli hormonal və immunosuppressiv terapiya</i>	1 il
71.	N04.0-N04.9	<i>Nefrotik sindrom</i>	<i>kəskin və xroniki qlomerulonefrit nefrotik sindromla, Ödem sindromu, oliquriya, hormonal terapiya. 6 ay və xəstəliyin daha uzun gedişatından asılı olaraq</i>	1 il
72.	N11.0-N11.9	<i>Xroniki tubulointerstisial nefrit</i>	<i>tez-tez residivləşən, dizuriya, davamlı leykosituriya, sidikqaçırma. Uzunmüddətli antiresidiv terapiya</i>	1 il
73.	N17.0-N17.9	<i>Kəskin böyrək çatışmazlığı</i>	<i>azotemiya, anemiya, hipertoniya, anuriya, hemodializ</i>	6 ay
74.	N18.0-N18.9	<i>Xroniki böyrək xəstəliyi</i>	<i>uremiya, hipertoniya, anemiya, poliuriya, davamlı hemodializ</i>	1 il

75.	Z94.0	Transplantasiya olunmuş böyrəyin olması	uzunmüddətli nəzarət, davamlı hormonal və immunosupressiv terapiya	1 il
Onkologiya				
76.	C00-C97	Bədxassəli şişlər	uzun müddət immunosupressiv terapiyanın (kimyəvi-dərman, şüa və başqa növ terapiyalar) istifadə olun-duğu halda (1 aydan çox müddətdə) və bu müalicənin istifadəsi ilə bağlı yan təsirlərin (fəsadların) və arzu-olunmaz reaksiyaların olduğu hallarda, transplantasiyadan sonrakı vəziyyətdə	1 il
Traumatologiya və ortopediya				
77.	S72.0-S72.9	Bud sümüyünün sınığı	immobilizasiya müddətində	6 ay
78.	S82.0-S82.9	Aşiq-baldır oynağı da daxil olmaqla, baldır sümüklərinin sınığı	immobilizasiya müddətində	6 ay
79.	S92.0-S92.9	Aşiq-baldır oynağı sınığı istisna olmaqla, ayağın sınığı	immobilizasiya müddətində	4 ay
80.	Q66.0-Q66.9	Pəncənin anadangəlmə deformasiyaları	ağır formalı (ortopedik ayaqqabı ilə korreksiya olunmayan); cərrahi müdaxilədən sonra immobilizasiya müddətində	1 il
81.	Q72.0	Aşağı ətrafın (ətrafların) anadangəlmə tam olmaması	protezləşmə və digər köməkçi vasitələrlə hərəkət etmək mümkün olmadıqda	təhsilini bitirənədək
82.	Q77.0-Q77.9	Onurğanın və borulu sümüklərin böyümə defekti ilə osteoxondrodizplaziyası	köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində	1 il
83.	Q78.0	Natamam osteogenez, sümüklərin anadangəlmə kövrəkliyi, osteopsatroz	köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində	1 il
84.	Q78.8	Digər dəqiqləşdirilmiş osteoxondrodizplaziyalar	köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində	1 il
85.	Q78.9	Dəqiqləşdirilməmiş osteoxondrodizplaziya	köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində	1 il
86.	M91.1	Bud sümüyü başının yuvenil osteoxondrozu (Leq-Kalve-Pertes)	müalicə müddətində	1 il

87.	M86.0-M86.9	Osteomielit	müalicə və immobilizasiya müddətində	6 ay
88.	M41.0-M41.9	Skolioz	ağır formalı III-IV dərəcəli, ağır simptomu ilə. Cərrahi müalicə zamanı	6 ay
89.	A18.0	Sümük və oynaqların vəərəmi	müalicə və immobilizasiya müddətində	6 ay
90.	T20-T32	Termiki və kimyəvi yanıqlar	III-IV dərəcəli müalicə müddətində və sərbəst hərəkətə mane olan aşağı ətrafların kelloid toxumaları əmələ gəldikdə (cərrahi əməliyyatla aradan qaldırılana qədər)	6 ay
Psixiatriya				
91.	F20.6	Şizofreniyanın sadə tipi	kəskinləşmə mərhələsində, qeyri-adekvat davranış	1 il
92.	F48.0	Nevrasteniyə	ağır formalı	1 il
93.	F90.1	Hiperkinetik davranış pozuntusu	ağır formalı, davamlı və impulsiv olan davranış pozuntusu. Dissosial davranışın olması	1 il
94.	F93.1	Uşaq yaşında fobik həyəcan pozuntusu	ağır formalı, panik atakın olması	1 il
95.	F95.2	Vokalizmlərin və çoxsaylı motor tiklərinin kombinasiyası	turetta sindromu	1 il
96.	F98.0	Qeyri-üzvi mənşəli enurez	gündüz	1 il
97.	F98.1	Qeyri-üzvi mənşəli enkoprez	gündüz	1 il
Psixiatriya Sağlamlıq imkanları məhdud (əqli gerilik) şəxslər üçün tədris proqramı ilə evdə təhsilin təşkili				
98.	F02.8	Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya	epilepsiya, əqli geriliyin səviyyəsi (İQ) 50-dən aşağı olmadıqda	1 il
99.	F70.1	Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu	ağır formalı, davamlı və impulsiv olan davranış pozuntusu	1 il
100.	F70.0	Yüngül dərəcəli əqli gerilik	a) gündüz enurezi və enkoprezi; b) dayaq-hərəkət aparatının ağır pozuntusu (serebral iflicin ağır forması)	1 il

II. Evdə təhsilin təşkili qaydaları

1. "Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.14 maddəsinə əsasən, evdə təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsidir.

2. Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlə əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar.

3. Evdə fərdi təhsilə ümumtəhsil məktəblərinə cari ilin I sentyabrınadək 6 yaşı tamam olan, xüsusi məktəblərdə isə (əqli cəhətdən pozuntusu olan) 7 yaşı tamam olan səlahiyyətinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb olunur. ^[2]

4. Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə aşağıda adları qeyd olunan sənədlərə əsasən qəbul olunurlar: məktəb direktorunun adına ərizə;

- doğum haqqında şəhadətnamənin surəti;
müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
yaşayış yeri üzrə qeydiyyat haqqında arayış;^[3]
psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi.
5. Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur.
6. Evdə təhsil ümumi təhsil pilləsinin ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil səviyyələrindən ~~ibarət~~ ^[4] ~~ibarət~~ ^[4] ~~ibarətdir~~.
7. Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır.
8. Məşğələlər bir qayda olaraq sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır.
9. Dərs ili müddətində tətilər "Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi" əsasında verilir.
10. Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir.
11. Gündəlik dərslərin miqdarı ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsində 2, ümumi orta və tam orta səviyyələrində isə 3 saatdan artıq ola bilməz.^[5]
12. Fərdi təlim planları hazırlanarkən psixoloji--tibbi-pedaqoji komissiyanın rəyinə üstünlük verilir.
13. Qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi təhsil pilləsinin ümumi orta və (və ya) tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat verilir.^[6]
14. Evdə fərdi məşğul olan şagirdlərin dərs cədvəli oxuduğu məktəbin sinif rəhbəri tərəfindən valideyn və müəllimlərlə razılaşdırılaraq direktor tərəfindən təsdiq olunur.
15. Evdə fərdi məşğul olan şagirdlər ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin inkişaf xüsusiyyətinə müvafiq) Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı əsasında təhsil alırlar.^[7]
16. Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə sinif rəhbəri, proqram materiallarının yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesini gedişinə isə direktor məsuliyyət daşıyır.
17. Evdə təhsil alan şagirdlərin biliyi ardıcıl olaraq rüblər üzrə sinif jurnalında qeyd olunur. Onların sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi də müvafiq qaydada sinif jurnalında öz əksini tapır.
18. Evdə fərdi təhsilə cəlb olunan uşaqlar attestasiya, yekun və digər qiymətləndirmələrdən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə azad oluna bilərlər.^[8]
19. Evdə fərdi məşğul olan şagirdlərin ev dəftəri, gündəliyi tərtib olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı qiymətlər öz əksini tapır.
20. Müəllimin əmək haqqı tabelik qaydasında, Bakı şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır.^[9]
21. Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.
22. Şagirdlərin evdə müstəqil təhsil almalarına, bədii ədəbiyyatla təmin olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun olaraq gələcəkdə müəyyən peşə öyrənmələrinə pedaqoji kollektivlər şərait yaratmalı, onların hərtərəfli inkişafına qayğı və diqqətlə yanaşmalıdırlar.
23. Məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin məktəblərdə və yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim etməlidirlər.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

- 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264)
- 17 dekabr 2015-ci il tarixli 384 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 dekabr 2015-ci il, 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 12, maddə 1581)
- 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 1 mart 2020-ci il, 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 2, maddə 216)
- 27 avqust 2020-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 30 avqust 2020-ci il, 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 8, maddə 1126)
- 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 28 oktyabr 2020-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 10, maddə 1300)
- 19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 23 aprel 2022-ci il, 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 4, maddə 413)
- 15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, "Xalq" qəzeti, 17 sentyabr 2022-ci il, 201)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[\[1\]](#) [27 avqust 2020-ci il tarixli 309 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 30 avqust 2020-ci il, 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 8, maddə 1126) ilə "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları"nın "I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı" bölməsi yeni redaksiyada təsdiq edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin

SIYAHISI

I. Ümumtəhsil məktəbinin proqramı ilə Somatik xəstəliklər

Fasiləsiz residivləyən aktiv fazada olan gediqli revmatizm (stasionardan evə yazıldıqdan sonra uşaqların bir – iki il fərdi məşğələlərə ehtiyacı vardır):

Pankardit (stasionar və ya sanatoriyadan evə yazıldıqdan sonra uşaqların bir və ya iki il fərdi məşğələlərə ehtiyacı vardır).

Subkompensasiya və dekompensasiya mərhələlərində olan ürəyin anadangəlmə qüsurları.

Tez-tez baş verən təngnəfəslik sianoz tutmaları ilə gedən ağır dərəcəli Fallo tetradası.

Prosesin yayılması və nəzərə çarpan intoksikasiya ilə gedən III dərəcəli xronik pnevmoniya.

Tez-tez təkrarlanan ağır tutmalar və ya uzunmüddətli asmatik vəziyyətlə gedən bronxial astma.

Nevrotik sindromla gedən xroniki qlomerulonefrit.

Böyrək çatışmazlığı simptomları müşahidə edilən xronik diffuz qlomerulonefrit.

Residivləşən gediqli və böyrək çatışmazlığı simptomları ilə gedən xronik pielonefrit.

Assitlə müşayiət olunan xroniki hepatit və qara ciyərin sirrozu.

Mikovissidozun ağır formaları.

Hemofiliyanın ağır forması (hərəkətin məhdudlaşması ilə müşayiət olunan).

Hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozğunluqları ilə müşayiət olunan revmatoid artrit.

Şəkərli diabetin ağır formaları.

Leykozlar.

İrsi koagulyopatiyalar (vilibrant xəstəliyi, trombasteniya).

İmmun trombastenit purpura xəstəliyinin xroniki forması.

X – histositozlar (Hend – Süller – Krissen, Tatarinov).

Toplanma xəstəlikləri (Toze, Niman – Pik, Landing, Volman, Tandasir).

Hemorraqik hematomezeximae displaziya.

Talassemiyanın ağır formaları.

Anadangəlmə sferositar anemiyanın ağır formaları.

Hipoplastik anemiya.

Qazanılma immünçatışmazlığı sindromu (QİÇS) və insan immünçatışmazlığı virusu ilə yoluxanlar (HIV).

Xondrodistrofiya və xondrodisplaziya.

Nevroloji xəstəliklər

Miopatiya, anadangəlmə və irsi mənşəli torzion distoniya və digər davamlı hipergenetik sindromlar zamanı dayaq hərəkət aparatının funksiyasının pozulması.

Keçirilmiş poliomielitdən sonra dayaq hərəkət aparatının ağır pozulmaları.

Keçirilmiş ensefalomielit və poliradikulonevritdən sonra ağır qalıq əlamətləri.

Cərrahi xəstəliklər

Aşağı ətrafların iflici və çanaq orqanlarının funksiyalarının pozulması ilə müşayiət olunan onurğa beyni dəbəliyi (yirtici).

Uşaq serebral iflici (təhsilini bitirənədək).

Anusun artenziyası nəcis saxlaya bilməməklə (enkoprez).

Müxtəlif xəstəliklər zamanı aşağı ətrafların iflici.

Koksit gips sarğısında olarkən dayaq hərəkət sisteminin xroniki xəstəlikləri (xroniki ostiomielit, sümük – oynaq vərami).

Anadangəlmə xəstəliklər və zədələnmələrlə əlaqədar dayaq hərəkət aparatındakı cərrahi əməliyyatlardan sonrakı vəziyyət (müalicənin sonunadək hərəkətin çətinləşməsi baş verən hallarda).

Hərəkətin mümkünsüzlüyü ilə gedən dayaq hərəkət aparatının pozulması (oxuduğu məktəbin nəzdində 6 aydan 1 ilədək).

Mədə bağırsağ traktında aparılan ağır cərrahi əməliyyatlardan sonra baş verən bağırsağ fistulları (1 il müddətinə).

Dəri xəstəlikləri

Kəskinləşmiş vəziyyətdə olan yayılmış ekzemalar.

Psoriatik eritrodermiyalar.

Az tropatik psoriaz.

Herb prurioqostu.

Dyuring dermatiti (kəskinləşmə dövründə).

İkioz formalı eritrodermiya.

Bulloz epidermoliz (ağır formaları).

Enterpatik akrodermatit (ağır formaları).

Kəskin qırmızı qurdeşənəyi.

Şiddətli yayılmış sklerodermiya.

Piqmentli kseroderma ağır xroniki gediqli.

Psixonevroloji xəstəliklər

Epilepsiya kəskinləşmə mərhələsində, tez-tez qıcolma əlamətləri ilə.

Nevrozların ağır formaları, o cümlədən enkoprez, gündüz enurezi, dekompensasiya mərhələsində olan kələmə.

Ruhi xəstəliklər (şizofreniya, psixozlar), kəskinləşmə mərhələsində.

Müxtəlif etiologiyalı (infeksion, somatik) ensefaloastenik əlamətlər.

2. Xüsusi təhsil məktəbinin proqramı ilə

Aşağıdakı sindromlarla kəskinləşmiş debillik mərhələsində olan oliqofreniya:

- a) tez-tez baş verən gündüz epilepsiya tutmaları;
 - b) ağır ensefaloastenik vəziyyət;
 - c) enkoprez və gündüz enurezi;
 - ç) hərəkət oyanıqlığı sindromu;
 - d) reaktiv vəziyyət.
- Ağıl azlığı ilə olan epilepsiya (tez-tez gündüz tutmaları ilə).
Üzvi proseslər kəskinləşmə mərhələsində.

3. Somatik, psixonevroloji xəstəlikləri olan şagirdlərə sadələşdirilmiş rejimin yaradılması (əlavə istirahət günü, bəzi dərslərdən azad olunma, natamam fərdi təhsilə keçirilməsi)

Somatik xəstəliklər

- Anadangəlmə eferositar anemiya (ağır və orta dərəcədə).
- Hemofiliya.
- Hipoplastik anemiya.
- Göz xəstəliklərinin ağır forması (göz əzələlərinin iflici, göz almasının çıxarılması, cərrahi əməliyyatdan sonrakı vəziyyət).

Psixonevroloji xəstəliklər

- Ruh xəstəlikləri (şizofreniya, müxtəlif etnologiyalı psixozlar), natamam kompensasiya mərhələsində.
- Epilepsiya – kəskinləşmə mərhələsində (tutmaların tezləşməsi, distrofiyanın olması).
- Beyində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra serebral çatışmazlığı.
- Ağır kəllə zədələnməsindən və ağır keçən infeksiyalardan sonra baş verən ensefaloastenik vəziyyət.

[\[2\]](#) [26 oktyabr 2020-ci il tarixli 412 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il, 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 10, maddə 1300) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 3-cü hissəsində “**qüsurlu**” sözü “**pozuntusu olan**” sözləri ilə əvəz edilmişdir.

[15 sentyabr 2022-ci il tarixli 351 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, 201) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 3-cü hissə ləğv edilmişdir.

[\[3\]](#) [17 dekabr 2015-ci il tarixli 384 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 dekabr 2015-ci il, 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 12, maddə 1581) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II hissəsinin 4-cü bəndinin altıncı abzasında “**yerindən**” sözü “**yeri üzrə qeydiyyat haqqında**” sözləri ilə əvəz edilmişdir.

[\[4\]](#) 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 6-cı bəndi yeni redaksiyada verilmişdir.

- əvvəlki redaksiyada deyilirdi:
- Azərbaycan Respublikasının Təhsil Qanununa uyğun olaraq evdə təhsil üç pillədən ibarətdir:
- İbtidai (I-IV siniflər);
- Əsas (V-IX siniflər);
- Orta (X-XI siniflər). edilmişdir.

[27 fevral 2020-ci il tarixli 69 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 2, maddə 216) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 6-cı hissəsindən “**İbarət üç mərhələdən**” sözləri çıxarılmışdır.

[\[5\]](#) 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 11-ci bəndi yeni redaksiyada verilmişdir.

- əvvəlki redaksiyada deyilirdi:
- Gündəlik dərslərin miqdarı I pillədə 2, II və III pillədə 3 saatdan artıq ola bilməz.

[\[6\]](#) 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 13-cü bəndi yeni redaksiyada verilmişdir.

- əvvəlki redaksiyada deyilirdi:
- II pilləni müvəffəqiyyətlə başa vuran şagirdlərə əsas məktəbi bitirmək barədə şəhadətnamə, III pillənin məzunlarına orta təhsil haqqında attestat verilir.

[27 fevral 2020-ci il tarixli 69 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 2, maddə 216) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 13-cü hissəsində “**səviyyəsini başa vuran şagirdlərə müvafiq dövlət sənədi,**” sözləri “**və (və ya)**” sözləri ilə əvəz edilmişdir.

[\[7\]](#) [15 sentyabr 2022-ci il tarixli 351 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, 201) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 15-ci hissədən “**ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin inkişaf xüsusiyyətinə müvafiq)**” sözləri çıxarılmışdır.

[\[8\]](#) 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 18-ci bəndində

“buraxılış və sinifdən-sinfə keçirilmə imtahanlarından” sözləri “attestasiya, yekun və digər qiymətləndirmələrdən” sözləri ilə əvəz edilmişdir.

[9] [19 aprel 2022-ci il tarixli 166 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, 4, maddə 413) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 20-ci hissəsinin birinci cümləsində “**rayon (şəhər) təhsil şöbələri**” sözləri “**Bakı şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri**” sözləri ilə əvəz edilmişdir.